

Bütün məlumatlar 30 İyun 2014-cü il tarixinədir

(min manatla)

KAPİTAL VƏSAİTLƏRİ	
<b>1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır)</b>	333,000.00
a) Adi səhmlər (tam ödənilmiş paylar)	333,000.00
b) Qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər	-
c) Səhmlərin emissiyasından əmələ gələn əlavə vəsait	-
d) Bölüşdürülməmiş xalis mənfəət (zərəri), cəmi	-
d1) kapital ehtiyatları (fondları)	-
d2) keçmiş illərin mənfəətb (zərəri)	-
d3) (çıx) cari ilin zərəri	-
<b>2. I dərəcəli kapitaldan tutulmalar</b>	3,665.92
a) Qeyri-maddi aktivlər	3,665.92
<b>b) Təxirə salınmış vergi aktivləri</b>	-
<b>3. Tutulmalardan sonra I dərəcəli kapital (1—2)</b>	329,334.08
<b>4. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır)</b>	11,377.68
a) Cari ilin mənfəəti	6,656.07
b) Ümumi ehtiyatlar (aktivlər üzrə yaradılmış adi ehtiyatlardan çox olmamaqla)	8,232.15
c) Kapitalın digər vəsaitləri	(3,510.54)
<b>5. Məcmu kapital (3+4)</b>	340,711.76
<b>6. Məcmu kapitaldan tutulmalar :</b>	47,480.77
a) Birləşməmiş (konsolidasiyə olunmamış) törəmə banka və digər maliyyə idarələrinin kapitalına və bütün qeyri-bank müəssisələrinə kapital investisiyaları, o cümlədən qarşılıqlı investisiyalar (xalis)	47,480.77
b) Bütün digər investisiyalar (xalis)	-
<b>7. Tutulmalardan sonra məcmu kapital (5-6)</b>	293,230.99
<b>8. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər (VI-Ğ cədvəlindən)</b>	658,571.85
	<b>FAKT</b>
<b>9. I dərəcəli kapitalın adekvatlıq əmsalı (3:8) x 100</b>	50.01%
<b>10. Məcmu kapitalın adekvatlıq əmsalı (7:8) x 100</b>	44.53%

KREDİT RİSKİ BARƏDƏ MƏLUMATLAR		
	Məbləğ	Kredit portfelində xüsusi çəkisi
Vaxtı keçmiş kreditlər	26,723.91	7.32%
Qeyri-standart kreditlər cəmi:	20,990.82	5.75%
Qeyri-qənaətbəxş	11,149.01	3.05%
Təhlükəli	8,817.07	2.41%
Ümitsiz	1,024.74	0.28%
Kreditlər üzrə yaradılmış ehtiyatlar, cəmi:	16,402.70	4.49%
adi	6,743.01	1.85%
məqsədli	9,659.69	2.65%

BANKIN İRİ KREDİT TƏLƏBLƏRİ		
	Məbləğ	Məcmu kapitalla nisbəti
İri kredit tələblərinin cəmi:	70,686.46	19.36%

BANKIN VALYUTA MÖVQEYİ BARƏDƏ MƏLUMAT		
Sərbəst dönerli valyuta üzrə məcmu açıq valyuta mövqeyi	maks. 20%	4.63%
Qapalı valyuta üzrə məcmu açıq valyuta mövqeyi	maks. 15%	0.02%

BALANS DANKƏNAR ÖHDƏLİKLƏR	
Öhdəliklər	Cəmi
<b>1. Kredit alətləri, cəmi</b>	29,627.72
a) Kredit öhdəlikləri	4,224.87
b) İstifadə olunmamış kredit xətləri	25,402.85
<b>2. Qarantiyalar və bu qəbildən olan öhdəliklər, cəmi</b>	45,589.71
a) Qarantiyalar	45,589.71
<b>3. Akkreditivlər, cəmi</b>	19,116.77
a) "Standby" akkreditivlər	10,266.65
b) Sənədli akkreditivlər	8,850.12
<b>4. Forvard və fyuçers müqavilələri, cəmi</b>	34,540.00
b) xarici valyuta, cəmi	34,540.00
<b>5. Digər balans xarici öhdəliklər</b>	50,750.00